



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

"2007-2015-Cİ İLLƏRDƏ
AZƏRBAYCAN
GƏNCLƏRİNİN XARİCİ
ÖLKƏLƏRDƏ TƏHSİLİ ÜZRƏ
DÖVLƏT PROQRAMI"

RÜBLÜK İCMAL

Fevral 2016 – May 2016

TƏDBİRLƏR VƏ NAILİYYƏTLƏR

Təhsil naziri Mikayıl Cabbarov **Moskva şəhərində Rusiyada təhsil** **alan azərbaycanlı tələbələrle** **görüşmüşdür**



14 aprel 2016-cı il tarixində cənab nazir Azərbaycan Respublikasının Moskvadakı Səfirliyində Rusiyada təhsil alan tələbə və gənc alimlər qrupu ilə görüşmüşdür.

Görüşün əvvəlində M.Cabbarov Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi altında ümumi inkişaf strategiyasının yeni mərhələsi, xüsusilə qeyri-neft sektorunun möhkəmləndirilməsi, bu fəaliyyətdə

təhsil və elmin rolu, 2013-cü ildə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" və təhsil sahəsində aparılan islahatlar haqqında ətraflı məlumat vermişdir.

O, həmçinin azərbaycanlı tələbələrin və gənclərin müxtəlif xarici ölkələrin qabaqcıl ali təhsil ocaqlarında təhsil alması, qayıdıb Azərbaycanın inkişafına töhfə verməsi, tədris ərzində isə oxuduğu ölkədə, bu halda Rusiyada diasporun möhkəmləndirilməsi, öz həmkarları və dostları arasında Azərbaycan haqqında həqiqi məlumatları yayması və digər bu kimi məsələlərin önəmindən bəhs etmişdir.

Kanadanın Toronto şəhərində **Xocalı soyqırımı anılmışdır**

Azərbaycan həqiqətlərinin şəhər ictimaiyyətinə çatdırılması məqsədilə



Torontoda təhsil alan azərbaycanlı tələbələr Azərbaycan diasporasının nümayəndələri ilə birgə parlament binasının qarşısında Xocalı



soyqırımının ildönümü ilə əlaqədar tədbir keçirmişlər. Tələbələr nümayişə Azərbaycan və Türkiyə bayraqları ilə çıxmış və müxtəlif şüarlar səsləndirmişlər. Tələbələrin iştirakı ilə

baş tutan nümayişdə üzərində Xocalıda baş verən erməni vandalizmini özündə əks etdirən plakatlar hazırlanmış və nümayiş iştirakçlarına təqdim olunmuşdur.

Birminqem Universitetinin tələbələri Britaniya parlamentinin nümayəndəsi ilə görüşmüşlər



Ötən ilin dekabr ayında Birminqem Universitetinin tələbə ittifaqının nəzdində rəsmi qeydiyyatdan keçmiş Azərbaycan cəmiyyəti Britaniya parlamenti ilə birgə tədbir həyata keçirmişdir. Tədbirin təşəbbüskarı Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Birminqem Universitetində mühəndislik sahəsi üzrə təhsil alan və Azərbaycan cəmiyyətinin sədri Məhəmməd Ağamirzəyevdir. Tələbəmizin təşəbbüsü sayəsində qısa müddətdə xaricdə təhsil alan xeyli sayda gənc



həmvətənimiz cəmiyyət ətrafında toplanmışdır. Daha sonra M.Ağamirzəyev İngiltərə parlamentinə

müraciət edərək yeni yaradılmış cəmiyyət barəsində məlumat vermiş və onları cəmiyyət üzvlərinə Parlamentin strukturu və qanunlarının qəbulu ilə bağlı seminar keçməyə dəvət etmişlər.

Fevralın 10-da dəvət əsasında İngiltərənin Midlands ərazisindən məsul olan Parlament sosial yardım və təminat şöbəsinin direktoru, xanım Clare Mullinin iştirakı ilə Azərbaycan cəmiyyətinin ilk tədbiri həyata keçirilmişdir. Tədbirin sonunda iştirakçıların hər biri ilə xatirə şəkli çəkilmiş və M.Ağamirzəyev sertifikatla mükafatlandırılmışdır.

"University College London" da Novruz festivalı keçirilmişdir



"University College London"da fəaliyyət göstərən "Azərbaycan cəmiyyəti"nin təşkilatçılığı ilə martın 20-də Novruz bayramı münasibətilə tədbir keçirilmişdir.

Festivalda təmsil olunan ölkələr zəngin ənənələrini və mədəniyyətlərini nümayiş etdirmişlər və eyni zamanda, milli mətbəx, geyim və folklor nümunələri təqdim olunmuşdur. Tədbir çərçivəsində ölkəmiz üçün ayrılmış guşədə ölkəmizin tarixindən, mədəniyyət və incəsənətindən bəhs edən kitab və broşürlər və müxtəlif suvenirilər

iştirakçılara nümayiş etdirilmişdir.



Almaniyada təhsil alan tələbəmiz solo konsert proqramında çıxış etmişdir



Dövlət Proqramı çərçivəsində Almaniyanın Köln Ali Musiqi Məktəbində fortepiano sahəsi üzrə təhsili alan təqaüdcümüz Toğrul Hüseynli Würselen şəhərində Solo Konsert Proqramında çıxış etmişdir. Belə ki, 2015-ci ilin dekabr ayında Almaniyanın Axen şəhərində keçirilən Pianoçuların Brigitte-Kempen müsabiqəsində rusiyalı pianoçu Georgi Voyloçnikov ilə birlikdə 1-ci dərəcəli mükafata layiq görülən T.Hüseynli aprel ayının 19-da Almaniya solo konsert proqramında çıxış etmişdir.

Qeyd olunan konsert Axen şəhər qəzeti tərəfindən işıqlandırılmış və keçirilmiş tədbir barəsində öncədən qəzetin 15 aprel tarixli buraxılışında məqalə dərc olunmuşdur.

Eyni zamanda may ayının 22-də Düsselndorf şəhərində Almanyanın 3 Ali Musiqi Məktəbindən seçilmiş pianoçular arasında məşhur piano istehsalçısı "Steinway - Sons" tərəfindən müsabiqə keçirilmişdir. Müsabiqədə çinli pianoçu ilə birlikdə T.Hüseynli 1-ci dərəcəli "Steinway Förderpreis" mükafatına layiq görülmüşdür.

"Eindhoven University of Technology" də təhsil alan tələbələr Respublika gününü qeyd etdilər

28 May Respublika günü münasibətilə Dövlət Proqramı çərçivəsində Niderland Krallığının "Eindhoven University of Technology" Universitetində təhsil alan tələbələr tədbir keçirmişlər.



Universitetin kitabxanasının girişində ölkəmizə aid broşuralar, jurnallar və kitablar əks olunan stendlər qoyulmuş və tədbirdə iştirak edənlərin diqqətinə təqdim olunmuşdur. Təqdim olunan kitabların əksəriyyəti ölkəmizin coğrafiyasını, tarixini, elmini və ədəbiyyatını özündə əks etdirirdi.

Tədbirdə Türkiyə, Hollandiya, İran, Oman, Meksika, Hindistan, Yunanıstan və Rusiyadan tələbələr iştirak etmişlər. Tədbir zamanı ölkəmiz



haqqında video çarx və təbliğat materialları, milli rəqs və milli mətbəximizin nemətləri iştirakçılara təqdim olunmuşdur.

Pianoçu təqaüdçümüz dünyanın ən məşhur konsert zalında çıxış etmişdir



İyun ayının 18-də Dövlət Proqramı çərçivəsində Rusiyanın Çaykovski adına Moskva Dövlət Konservatoriyasında fortepiano ifaçılıq ixtisası üzrə təhsil alan tələbəmiz Riad Məmmədov elə həmin ali təhsil müəssisəsinin Böyük Konsert Zalında çıxış etmişdir. Beynəlxalq konkurs laureatı olan R.Məmmədov Böyük Zalda səhnəyə pianist Qriqoriy Fayn və onun caz qrupu ilə birgə çıxmışdır. Xatırladaq ki, Konservatoriyanın musiqi zalı dünyanın ən məşhur konsert zallarından biridir.

GÖRÜŞLƏR

Azərbaycanlı tələbələr Lütfi Zadə ilə görüşdülər

Dövlət Proqramı çərçivəsində ABŞ-ın Kaliforniya Berkli Universitetində təhsil alan Hüseyn

Abdulla dünya şöhrətli alim Lütfi Zadə ilə görüşmüşdür. Görüş Kaliforniya Universitetinin Ronald Reyqan adına Tibb Mərkəzində qaraciyər transplantasiyası sahəsi üzrə təhsil alan doktor Vüsal Əliyevin təşəbbüsü ilə təşkil olunmuşdur.

Elm sahəsində böyük töhfələri olmuş alim Lütfi Zadə ilə görüş təəssüratlarını bizlə bölüşən Hüseyn bildirir ki, müasir elmin bir çox sahələri həqiqətən də Lütfi Zadənin gözləri önündə təşəkkül tapmışdır.

Görüş zamanı alim tələbələrin təhsilləri ilə maraqlanmış, eyni zamanda tibb sahəsi və bir neçə fərqli məsələlərlə bağlı biliklərini də tələbələrlə bölüşmüş və fikir mübadiləsi aparmışdır.

Alim Lütfi Zadə ilə görüşün sonunda tələbə Hüseyn Abdulla məmnunluq hissini bildirmiş və bir daha insanın



özünü elmə həsr etməsinin nə demək olduğunu anlamışdır. Akademik karyera arzusunda olan bir gənc kimi sonda görüşü təsvir edərək öz fikirlərini belə ifadə etmişdir: "Əgər bir gün elmdən doydüğün qəflətinə qapılsan, öyrənmək və öyrətmək eşqini itirdiyini hiss etsən, bu anı xatırla".

TƏLƏBƏLƏRİN DİQQƏTİNƏ!**“İllik qeydiyyatını gecikdirməyən tələbələrin növbəti tədris ili üçün təhsil və yaşayış xərcləri ən qısa zamanda ödəniləcəkdir”**

Dövlət Proqramı təqaüdçüləri hər tədris ilinin sonunda qeydiyyatdan keçməlidirlər. Təcrübə onu göstərir ki, müvafiq qaydalara uyğun olaraq illik qeydiyyatdan vaxtında keçmiş tələbələrin növbəti tədris ili üzrə xərclərinin qarşılınması prosesi daha tez həyata keçirilmiş və effektiv olmuşdur.

Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələr Təhsil Nazirliyinə gəlmədən elektron qaydada müvafiq sənədləri təhsil aldıkları ölkələr üzrə əlaqələndirici şəxslərə göndərməli və qeydiyyatdan keçmələri ilə bağlı elektron bildiriş almalıdırlar. İllik qeydiyyat ilə bağlı ətraflı məlumatı www.xaricdetehsil.edu.gov.az rəsmi internet sahifəmizdən almaq mümkündür.

Dövlət Proqramı məzunlarımızın nəzərinə

Dövlət Proqramı təqaüdçüləri, əsasən məzunları ilə operativ və mütəşəkkil əlaqələndirmənin təmin olunması və şəbəkələşmənin aparılması məqsədilə LinkedIn sosial şəbəkəsində “Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almış Azərbaycanlı Gənclər Qrupu” yaradılmışdır. Belə ki, Qrupun yaradılmasının əsas məqsədlərindən biri də təhsillərini başa vurmuş, lakin iş axtarışında olan və yeni iş təkliflərini dəyərləndirən məzunlara iş axtarma prosesində dəstək verilməsidir.

Müxtəlif müəssisə və şirkətlərdə çalışan məzunlar öz iş yerlərindəki vakant yerlərlə bağlı Qrupda məlumat verməklə digər məzunlara bu prosedə dəstək vermiş olurlar. Qrupa üzv olmayan məzunlarımız öz LinkedIn hesablarından aşağıdakı keçid vasitəsilə qoşula bilirlər: <https://www.linkedin.com/groups/8533392>.

TƏLƏBƏLƏRİMİZİN TÖHFƏLƏRİ**Dövlət Proqramı təqaüdçülərimiz ilk elmi jurnalın çapına başladılar**

Sevindirici haldır ki, xaricdə təhsil almış gənclərimiz artıq öz elmi biliklərini ictimaiyyətə çatdırmaq üçün



müstəqil şəkildə elmi-kütləvi jurnalların çapına başlayırlar.

Belə ki, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış, eyni zamanda Azərbaycanda təhsil alan bir qrup tələbənin birgə təşəbbüsü ilə “Elmi Spektr” adlı elmi-kütləvi jurnal çap olunmuşdur. Jurnalın ilk sayı artıq yanvar ayında ictimaiyyətə təqdim olunmuşdur və bugünədək 5 sayı nəşr olunmuşdur və davamlı olması gözlənilir.

Jurnalın yaradılmasında əsas məqsəd elm sahəsində təhsil alanların biliklərini ictimaiyyət ilə paylaşmaları üçün platforma rolu oynamaqdır. Eyni

zamanda, ölkənin kitab bazarında elmi kitabların məhdud sayda olması, tərcümə fəaliyyətinin kifayət qədər olmaması və yeni akademik dərsliklərə olan ehtiyacı nəzərə alaraq gələcəkdə töhfə vermək məqsədlər sırasındaıdır.

Jurnalın ərsəyə gətirilməsində iştirak edən təqaüdçülərimiz bildirir ki, jurnalın yaranmasına əsas yaranan şəraitin məhz onların birgə Dövlət Proqramı çərçivəsində təhsil almaları olmuşdur və gördükləri bu fəaliyyətin nəticəsi olaraq gələcəkdə ictimaiyyətə daha faydalı olmaq və təqaüdçüsü olduqları proqramın bütövlükdə ölkəmizə hansı töhfələr verə biləcəyini layiqincə sübuta yetirməkdir.

Dövlət Proqramı təqaüdçüsü Prezident mükafatına layiq görülmüşdür

Qürur hissi ilə bildirmək istərdik ki, Dövlət Proqramı çərçivəsində Almaniyanın “Hochschule für Musik und Theater Hannover” ali təhsil müəssisəsində fortepiano ixtisası üzrə bakalavr təhsili alan Nərmin



Nəcəfli ölkə prezidenti cənab İlham Əliyev tərəfindən mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən 2016-cı il Gənclər üçün Prezident mükafatına layiq görülmüşdür. Təqaüdçümüzün uğurlarına sevinir və davamlı olacağına inanırıq.

Ölkəmizin ən gənc alimi Bakı Ali Neft Məktəbində mərkəz rəhbəri təyin olundu



Uğurlarından bəhs edəcəyimiz növbəti təqaüdcümüz Dövlət Proqramı çərçivəsində B.Britaniyanın London İmperial Kollecinə doktorantura təhsili almış və alimlik dərəcəsinə yüksələrək ölkəmizdə ən gənc alim olmuş Sənan Eminovdur.


S.Eminov bakalavr təhsilini Almaniyanın Yakobs Universitetində, magistratura və doktorantura təhsilini isə London İmperial Kollecinə kimya sahəsi üzrə almışdır. Doktorantura təhsili aldığı müddətdə "Gələcək üçün enerji" və professor Rom Veltonun rəhbərlik etdiyi Üzvi kimya və ekologiya laboratoriyalarında bərpaulunan enerji sahəsi üzrə elmi tədqiqatlar aparmışdır. Onun bu sahədə elmi məqalələri dünyanın ən nüfuzlu jurnallarından biri olan "American Chemical Society Sustainable Chemistry and Engineering"ə təqdim olunmuş və onlardan biri ən yaxşı məqalə seçilmişdir.

Uğurlarının davamı olaraq, S. Eminov doktorantura təhsilini başa vurub ölkəyə qayıtdıqdan sonra 2015-ci ilin sentyabr ayından Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi kafedrasına baş müəllim, cari ilin fevral ayından isə Bərpaulunan enerji

mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinə rəhbər təyin olunmuşdur.

Dövlət Proqramı təqaüdcümüz Harvard Universitetindən müvəffəqiyyətlə məzun olmuşdur

Dövlət Proqramı təqaüdcüsü Əlikram İsayev ABŞ-ın Harvard Universitetində magistratura təhsilini başa vurmuşdur. Belə ki, Harvard Universitetindən ictimai siyasət ixtisası üzrə müvəffəqiyyətlə məzun olmuş



tələbəmiz magistr dissertasiyasını innovativ xidmət modeli kimi "ASAN" xidmətə həsr etmişdir. Bu təşəbbüs amerikalı professorların da marağına səbəb olmuş və mühazirələrdə geniş istifadə edilmişdir. Onu da qeyd edək ki, Ə.İsayev bu il Harvard Universitetini bitirən ən gənc azərbaycanlı tələbədir.

"Principal's Scholarship" mükafatına layiq görülmən tələbəmiz

Dövlət Proqramı çərçivəsində Kanadanın "Queen's University" ali təhsil müəssisəsində biokimya ixtisası üzrə bakalavr təhsili alan Cəmil Muradov yüksək akademik göstəriciləri ilə fərqlənərək fakültənin ən yaxşı 3% tələbələr sırasına daxil edilmişdir. Onun adı dekan tərəfindən "Dean's List"ə (akademik göstəriciləri yüksək olan tələbələrin siyahısı) əlavə olunmuş və "Principal's Scholarship" mükafatına layiq görülmüşdür. Onu

da qeyd edək ki, C.Muradov növbəti tədris ili üçün "Queen's University Arts and Science" və "Queen's Health Science" fakültələrinin birlikdə icra olunan "Təbiət elmləri və Biokimya" proqramları çərçivəsində olan "Life



Science SSP, Neuroscience" proqramına qəbul olunmuşdur. Qeyd edək ki, bu proqram çərçivəsində seçilmiş tələbələrə fizika üzrə Nobel mükafatına layiq görülmüş professorlar dərs keçirlər.

İlin ən yaxşı 20 əcnəbi tələbəsi siyahısında Dövlət Proqramı təqaüdcümüz yer almışdır



Dövlət Proqramı çərçivəsində Türkiyənin Qazi Universitetində yüksək texnologiyalar sahəsi üzrə magistratura təhsilini başa vurmuş Aytək Məmmədli universitetin ən savadlı 20 tələbəsindən biri seçilmişdir.

Diplomun təqdimat mərasimində Türkiyə hökumət nümayəndələri və nazirlər iştirak etmişlər. Təqaüdcümüzdə diplomu Türkiyənin

xarici işlər naziri Mövlud Çavuşoğlu təqdim etmişdir və may ayının 19-da Türkiyənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə nazirin iqamətgahında ziyafət verilmiş və sonda xatirə şəkli çəkilmişdir.

Təqaüdçümüz öz biliklərini ictimaiyyətlə paylaşır



Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış təqaüdçülərimizin qazandıqları bilik və bacarıqları səmərəli şəkildə tətbiq etmələri və böyük auditoriya ilə paylaşmaları təqdirəlayiq addımlardan biridir.

Belə ki, haqqında bəhs edəcəyimiz növbəti uğurlu addım Dövlət Proqramı çərçivəsində B.Britaniyanın Mançester Universitetində Mühasibat uçotu və maliyyə ixtisası üzrə bakalavr təhsili alan Nurlan Puçaxova məxsusdur. Dünyada ən böyük onlayn kurs platforması olan "Udemy"də öz ixtisası ilə bağlı mövzularda kurs yerləşdirərək qazandığı bilikləri dünyanın hər tərəfindən ekspertlər, tələbələr və müəllimlər ilə bölüşür. Onun onlayn kursu yaratmaqda məqsədi təhsil aldığı ixtisasa marağı olan azərbaycanlı tələbələrlə öyrəndiklərini paylaşmaq və özünü böyük tələbə auditoriyası qarşısında sınamaqdır. Kurslarda iştirak edən tələbələr dərslərə öz rəylərini bildirir və bununla da kursun

təkmilləşdirilməsinə öz töhfələrini vermiş olurlar. Hal-hazırda kurs ingilis dilində aparılır. Lakin N.Puçaxov bildirir ki, kursun tədrisi Azərbaycan dilində də hazırlanacaqdır və nəticə olaraq daha çox azərbaycanlı tələbə kursdan istifadə edə biləcəkdir.

Azərbaycan bayrağını Almaniya ucaldan gənc pianoçumuz

Növbəti uğur Dövlət Proqramı çərçivəsində Almaniyanın Trossingen Dövlət Universitetində fortepiano ixtisası üzrə təhsil alan, Respublika və Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Murad Abasova məxsusdur.

O, 23-27 may tarixlərində Almaniyanın Myulakker şəhərində keçirilən "Musical fireworks in Baden Wurttemberg" adlı pianoçuların



Beynəlxalq musiqi müsabiqəsində müvəffəqiyyət qazanmış, ən yüksək mükafat olan "Assoluto" adına layiq görülmüşdür. Müsabiqədə o Bethovenin, Şopenin, Baxın və Tofiq Quliyevin əsərlərini ifa etmişdir. Müsabiqədə M.Abasov yüksək professionallıq nümayiş etdirərək münisflər heyətinin rəğbətini qazanmış və münisflərin üzvü olan professor Tamara Poddubnaya tərəfindən təmənnəsiz olaraq ABŞ-da Long İslənd Konservatoriyasına onun

sinfində təhsil almağa dəvət olunmuşdur.

Niderlandda təhsil alan təqaüdçümüzdən Azərbaycan komandalarının oyununa dəstək



Avropada yaşayan və təhsil alan azərbaycanlıları müxtəlif idman müsabiqələrində bir ad altında birləşdirmək və Azərbaycan komandalarının oyunlarında onlara dəstək olmaq məqsədilə Dövlət Proqramı çərçivəsində Niderland Krallığının Eindhoven Texnologiya Universitetində təhsil alan təqaüdçümüz Şamil Mustafayevin təşəbbüsü ilə "Milli Dəstə" yaradılmışdır. Dəstə sadəcə futbol yarışları ilə kifayətlənməyərək, tək komanda şəklində deyil, həm də fərdi şəkildə Azərbaycan bayrağını təmsil edən digər idmançılarımıza da dəstək olmağı nəzərdə tutur. Milli Dəstənin üzvləri mart ayının 22-də Dünya çempionatına vəsiqə uğrunda Hollandiya və Azərbaycan yığmaları arasında keçirilən oyunda ilk rəsmi dəstəyini vermişdir.